

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm

Tədrisin təşkili və təlim

texnologiyaları üzrə prorektor v.i.e:

Zaur Məmmədov
dos. Zaur Məmmədov
"16" 01 2025-ci il

Fənn sillabusu

Fakültə: Təbiyyat

Kafedra: Riyaziyyat və informatika

İxtisas: 050115- Riyaziyyat və informatika müəllimliyi-III^{A+B}

I. Fənn haqqında məlumat

Fənnin adı: Elementar riyaziyyat-2

Kodu: İF-B07.2

Semestr: VI (2024/2025-ci il)

Tədris yükü: 150 saat. Auditoriya saatı-45 saat (30 saat mühazira, 15 saat seminar)

AKTS üzrə kredit: 5 kredit

Saat:

II. Müəllim haqqında məlumat

Soyadı, adı, atasının adı, dərəcəsi: Qasimov Rəşid Ataxan oğlu, riy.ü.f.d., dos.

Kafedranın ünvani: Lənkəran şəhəri, H.Z. Tağıyev küçəsi-118. LDU-nun 3 sayılı tədris korpusu, otaq № 301.

Məsləhət saatı: II gün 14⁰⁰-15⁰⁰

E-mail ünvanı: resid5757@mail.ru

III. Təsviyyə olunan dərsliklər və dərs vasitələri:

a) Əsas

01. A.İ.Həsənov. Elementar riyaziyyat (Dərslik). Bakı-2021.
02. Ə.Məmmədov. Elementar riyaziyyat (Dərs vəsaiti). Bakı-2012.
03. A.İ.Həsənov, Y.Y.Məmmədov. Elementar riyaziyyat. (Dərs vəsaiti). Bakı-2020.
04. A.S.Adigözəlov, T.M.Əliyeva, A.I.Quliyev, M.T.Rzayev, Z.Ş.Qardaşova. Elementar həndəsə. Bakı-2018
05. Ельчанинова Г.Г., Мельников Р.А. Элементарная математика: учебное пособие, Ч. 3. Тригонометрия. Москва-2019
06. Ельчанинова Г.Г., Мельников Р.А. Элементарная математика: учебное пособие, Ч. 4. Геометрия. Начальные сведения. Треугольник. Учебники и учебные пособия для вузов Москва-2019

b) Əlavələr

07. E.Qasimov. Elementar riyaziyyat kursunun elmi əsasları (Dərs vəsaiti) Bakı-2016.
08. M.H. Yaqubov , T.X İsmayılov , I.Ə Ağakışiyev. Riyaziyyat (Məsələ və Misallar). Çəşioğlu 2012
09. Мельников Р.А., Ельчанинова Г. Г.Элементарная математика: учебное пособие, Ч. 3. Тригонометрия. Учебники и учебные пособия для вузов. Елец-2017
10. A.İ.Həsənov. Riyaziyyat, III hissə, Naxçıvan, 2015.
11. Ə.A.Quliyev. Cəbrin məsələ vasitəsilə yekun təkrarı. Bakı-2012.

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən İF-B07-1. Elementar riyaziyyat-I fənninin tədrisi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda tədris olunması zəruri olan fənlər yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Riyaziyyat sözü, ərəbcə, təmirinlər vasitəsi ilə əldə edilən biliklər heyəti deməkdir. Rus dilində və bir çox xalqların dilində İslədilən "matematika" sözünün mənşəyi qədim yunanstandandır. Yunanlar varlıq haqqında topladıqları bütün biliklərə birlikdə öyrənmə predmetləri adı vermişlər. Öyrətmə predmetlərinin riyazi biliklərlə başlanması adət olmuşdur.

Riyaziyyatın inkişafı tarixinin 4 mərhələsini göstərmək olar: 1) riyaziyyatın yaranması, ibtidai biliklərin toplanması mərhələsi. 2) elementar riyaziyyatın yaranması. 3) dəyişən kəmiyyətlər riyaziyyatının yaranması. 4) müasir mərhələ.

Məktəb riyaziyyatı əsasən ikinci mərhələ riyaziyyatına, yəni elementar riyaziyyata aiddir.

Elementar riyaziyyat tədrisinin ümumi məqsədi bu elmin əsaslarını mənimsətmək, məntiqi təfəkkürlerin və fəza təsəvvürlərini inkişaf etdirmək, riyaziyyatın üsullarını texnika və s. əməli sahələrdə tətbiq etmək bacarığı və vərdişləri verməkdir. Bundan əlavə elementar riyaziyyatın tədrisi orta məktəbdə az yer ayrılmış bəzi mövzuları daha geniş və mükəmməl öyrənməyə imkan verir.

Fənnin tədrisi orta məktəbin müəllimləri üçün elementar riyaziyyatdan zəruri olan biliklərin həcmini müəyyən edir. Elementar riyaziyyat fənninin ali təhsil müəsəsələrinin tələbələri üçün tədrisinin vacib olduğunu təsdiq edir.

Tələbələrin biliyini yoxlamaq məqsədilə semestr ərzində 2 dəfə kollokvium keçirilir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nticələrinə görə. Əgər fənn üzrə həm seminar və həmdə laboratoriya varsa onda 10 bal seminarla, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bılır.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi sahvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nticəsində topladığı bala əlavə olunmur.

Semestr nticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfli
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafi	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Davranış qaydalarını, tədris və daxili intizam qaydalarını pozduqlarına görə tələbələrə aşağıdakı cəzalardan biri verilə bilər: a) xəbərdarlıq (şifahi və yazılı qaydada); b) töhmət; c) şiddətli tömət; d) LDU tələbələr siyahısından xaric etmək.

Cəza tədbiri kimi LDU-dan xaric etmək aşağıdakı hallarda tətbiq edilir:

-üzürsüz səbəbdən tədris planında semestr üçün nəzərdə tutulan ümumi saatların 25%-dən çoxunda iştirak etmədikdə;

-mövcud əsasnaməyə uyğun imtahan sessiyaların nəticələrinə görə;

-LDU-nun daxili intizam qaydalarını pozduqda.

X. Təqvim planı Mühazirə-30 saat

Nö	Keçilən mövzuların məzmunu	m.	Tarix
1.	İrrasional tənliklərin və irrasional tənliklər sisteminin həlli.	2	
Plan:			
1.	İrrasional tənliklərin və irrasional tənliklər sisteminin həlli.		
Mənbə	[1-3]		
:			
2.	Ystlü və loqarifmik tənliklərin və tənliklər sisteminin həlli.	2	
Plan:			
1.	Üstlü tənliklərin həlli.		
2.	Loqarifmik tənliklərin həlli.		
3.	Üstlü və loqarifmik tənliklər sisteminin həlli.		
Mənbə	[1-3]		
:			
3.	Trigonometrik tənliklər sisteminin həlli.	2	
Plan:			
1.	Trigonometrik tənliklər sisteminin həlli.		
Mənbə:	[1-3, 5]		
4.	Kəsr-xətti, ikiqat, rasional və irrasional bərabərsizliklərin həlli.	2	
Plan:			
1.	Kəsr-xətti bərabərsizliklərin həlli.		
2.	İkiqat bərabərsizliklərin həlli.		
3.	Rasional bərabərsizliklərin intervallar üsulu ilə həlli.		
4.	Irrasional bərabərsizliklərin həlli.		
Mənbə	[1-3]		
:			
5.	Üstlü və loqorifmik bərabərsizliklərin həlli.	2	
Plan:			
1.	Üstlü bərabərsizliklərin həlli.		
2.	Loqorifmik bərabərsizliklərin həlli.		
Mənbə	[1-3]		
:			
6.	Trigonometrik bərabərsizliklərin həlli.	2	
Plan:			
1.	Sadə trigonometrik bərabərsizliklərin həlli.		
2.	Trigonometrik bərabərsizliklərin həlli.		
Mənbə	[1-3, 5]		
:			
7.	Mütlöq qiymət işarəsi altında möchulu olan bərabərsizliklərin həlli.	2	
Plan:			
1.	Mütlöq qiymət işarəsi altında möchulu olan bərabərsizliklərin həlli.		
Mənbə	[1-2]		
:			
8.	Bərabərsizliklərin funksiyanın təyin oblastının, artma və azalma intervallarının tapılmasına tətbiqlə.	2	
Plan:			
1.	Bərabərsizliklərin irrasional və loqarifmik funksiyaların təyin		

	oblastının təpilmasına tətbiqi.	
2.	Bərabərsizliklərin trigonometrik və tərs trigonometrik funksiyaların təyin oblastının təpilmasına tətbiqi.	
3.	Funksiyanın artma və azalma intervallarının təpilmasına bərabərsizliklərin tətbiqi.	
Mənbə :	[1-3]	
9. Bərabərsizliklərin isbatı		2
Plan:		
1.	Sadə bərabərsizliklərin tətbiqi ilə bərabərsizliklərin isbatı.	
2.	Koşı və Bernulli bərabərsizlikləri.	
Mənbə :	[1-3]	
10. Çoxdaişənli bərabərsizliklər və bərabərsizliklər sistemi		2
Plan:		
1.	İki daişənli bir dərəcəli bərabərsizlik və bərabərsizliklər sisteminin həlli.	
2.	İki daişənli bir dərəcəli üç bərabərsizliklər sistemi və yüksək dərəcəli bərabərsizliklər sisteminin həlli.	
Mənbə :	[1-3]	
11. Birləşmələr nəzəriyyəsinin əsas anlayışları		2
Plan:		
1.	Birləşmələr nəzəriyyəsinin toplama və vurma prinsipləri.	
2.	Təkrarsız birləşmələr, onlar haqqında əsas teoremlər.	
3.	Təkrarlı birləşmələr, onlar haqqında əsas teoremlər.	
4.	Nyuton binomu, binomial əmsalların xassələri. Paskal üçbucağı. Binom düstürünün çoxhədililərə tətbiqi.	
Mənbə :	[1-3]	
12. Elementar həndəsənin aksiomatikası		2
Plan:		
1.	Elementar həndəsənin aksiomatikası. Planimetriya aksiomları və onların bəzi təklifləri.	
2.	Streometriya aksiomları və onlardan alınan nəticələr.	
Mənbə :	[1-3, 4, 6]	
13. Həndəsi çevirmələr		2
Plan:		
1.	Həndəsi çevirmələr. Hərəkət və onun xassələri.	
2.	Oxşarlıq çevirməsi və onun xassələri	
3.	Üçbucaqların oxşarlıq əlamətləri.	
Mənbə :	[1-3, 4, 6]	
14. Düzgün çoxüzlülər və onların elementləri. Düzgün çoxüzlülərin səthi sahəsinin və həcmiinin hesablanması.		2
Plan:		
1.	Düzgün çoxüzlülər və onların elementləri	
2.	Düzgün çoxüzlülərin səthi sahəsinin və həcmiinin hesablanması.	
Mənbə :	[1-3, 4, 6]	

15. Əsas qurma məsələləri. Qurma məsələlərinin həll metodları	2
Plan:	
1. Əsas qurma məsələləri. Qurma məsələlərinin həllinin Ümumi sxemi.	
2. Qurma məsələlərinin həll metodları	
Mənba :	[1-3, 4, 6]

Seminar 15 saat		Keyilən mövzuların məzmunu	s.	Tarix
1.	Irrasional, üslü və loqarifmik tənlikləri və tənliklər sisteminin həlli.	2		
2.	Trigonometrik tənliklər sisteminin həlli.	2		
3.	Kəsr-xətti, ikiqat, rasional, irrasional, üslü və loqorifmik bərabərsizliklərin həlli.	2		
4.	Trigonometrik bərabərsizliklərin həlli.	2		
5.	Mütlaq qiymət işarəti altında məchhulu olan bərabərsizliklərin həlli.	2		
6.	Bərabərsizliklərin isbatı.	2		
7.	Həndəsi cəvimiyyətinin əsas anlayışları	2		
8.	Düzgün çoxtülərlər. Düzgün çoxtülərlərin sahəsinin və həcmiinin hesablanması.	1		

XI. Fənn üzrə tələblər:

- ədədlər sistemini və onlar üzərində əməlləri bilmək;
- çoxadlılıq, tanlılıq və bərabərsizliklər analysifikasi və onlar üzərində əməlləri;
- elementar həndəsinin aksiomatikasını və müxtəlif əksiomlar sistemi vasitəsi ilə həndəsinin qurulmasının mahiyyətini öyrənmək;
- müsəvvi fiqurlar və fəz cisimlərinin kongruentsiyi (bərabərliyi) və oxşarlığın bilmək;
- Kavaləri prinsipini və Guldən teoremini ilə sahənin hesanlanmasını bacarmaq;
- Fəzadə handəsi qurmaları öyrənmək.

XII. Fənn üzrə təlimin natiçələri:

Təlim natiçəsində təsvir vərdisi və bacarıqlar əldə edilir; -Əsas amilin təhlili və ayrdılmasına ilə əlaçedər müqayisə ümumilaşdırma və sistemləşdirme; konkretləşdirme, sübut və rəddetmə, ziddiyətləri görme bacarığı əldə olunur;

-Tətəkkür formalalar;

-Elementar riyaziyyat fənninin inkişafının aktual istiqaməti və problemləri ilə tanış olur;

-Elementar riyaziyyat fənninin yeri, rolu və mövqeyini təyin edir;

-Elementar riyaziyyat fənninin digər elmlərdə qarşılıqlı əlaqəsi müəyyən olunur.

XII. Tələbələrin fənn haqqında fikirlərinin öyrənilməsi:

XIV. Kollokvium sualları:

1.-ci kollokvium sualları (2025-ci il tarixlərində)

1. irrasional tənliklərin və irrasional tənliklər sisteminin həlli.
2. Üstü tənliklərin həlli. Loqarifmik tənliklərin həlli.
3. Trigonometrik tənliklər sisteminin həlli.
4. Kəsr-xətti bərabərsizliklərin həlli. Ikiqat bərabərsizliklərin həlli.
5. Rasional bərabərsizliklərin intervallar üsulu ilə həlli.
6. İrrasional bərabərsizliklərin həlli.
7. Üstü bərabərsizliklərin həlli.
8. Loqorifmik bərabərsizliklərin həlli.

9. Sadə triqonometrik bərabərsizliklərin həlli.
10. Mütləq qiymət işarəsi altında məchulu olan bərabərsizliklərin həlli.

2-ci kollokvium sualları (_____ 2025-ci il tarixlərində)

1. Sadə bərabərsizliklərin tətbiqi ilə bərabərsizliklərin isbatı. Koşı və Bernulli bərabərsizlikləri.
2. Təkrarsız birləşmələr, onlar haqqında əsas teoremlər.
3. Elementar həndəsənin aksiomatikası. Planimetriya aksiomları və onların bəzi təklifləri.
4. Həndəsi çevirmələr. Hərəkət və onun xassələri.
5. Oxşarlıq çevirməsi və onun xassələri. Üçbucaqların oxşarlıq əlamətləri.
6. Misal 1 (İrrasional tənliklər)
7. Misal 2 (Üstlü və loqarifmik tənliklər)
8. Misal 6 (Üstlü və loqarifmik bərabərsizliklər)
9. Misal 7 (Triqonometrik bərabərsizliklər)
10. Misal 8. (Mütləq qiymət işarəsi altında məchulu olan bərabərsizliklər)

XV. İmtahan sualları

1. İrrasional tənliklərin və irrasional tənliklər sisteminin həlli.
2. Üstlü tənliklərin həlli.
3. Loqarifmik tənliklərin həlli.
4. Üstlü və loqarifmik tənliklər sisteminin həlli.
5. Triqonometrik tənliklər sisteminin həlli.
6. Kəsr-xətti bərabərsizliklərin həlli.
7. İkiqat bərabərsizliklərin həlli.
8. Rasional bərabərsizliklərin intervallar üsulu ilə həlli.
9. İrrasional bərabərsizliklərin həlli.
10. Üstlü bərabərsizliklərin həlli.
11. Loqorifmik bərabərsizliklərin həlli.
12. Sadə triqonometrik bərabərsizliklərin həlli.
13. Triqonometrik bərabərsizliklərin həlli.
14. Mütləq qiymət işarəsi altında məchulu olan bərabərsizliklərin həlli.
15. Bərabərsizliklərin irrasional və loqarifmik funksiyaların təyin oblastının tapılmasına tətbiqi.
16. Bərabərsizliklərin triqonometrik və tərs triqonometrik funksiyalatın təyin oblastının tapılmasına tətbiqi.
17. Funksiyanın artma və azalma intervallarının tapılmasına bərabərsizliklərin tətbiqi.
18. Sadə bərabərsizliklərin tətbiqi ilə bərabərsizliklərin isbatı.
19. Koşı və Bernulli bərabərsizlikləri.
20. İki dəyişənli bir dərəcəli bərabərsizlik və bərabərsizliklər sisteminin həlli.
21. İki dəyişənli bir dərəcəli üç bərabərsizliklər sistemi və yüksək dərəcəli bərabərsizliklər sisteminin həlli.
22. Birləşmələr nəzəriyyəsinin toplama və vurma prinsipləri.
23. Təkrarsız birləşmələr, onlar haqqında əsas teoremlər.
24. Təkrarlı birləşmələr, onlar haqqında əsas teoremlər.
25. Nyuton binomu, binomial əmsalların xassələri. Paskal üçbucağı.
26. Elementar həndəsənin aksiomatikası. Planimetriya aksiomları və onların bəzi təklifləri.
27. Streometriya aksiomları və onlardan alınan nəticələr.
28. Həndəsi çevirmələr. Hərəkət və onun xassələri.
29. Oxşarlıq çevirməsi və onun xassələri
30. Üçbucaqların oxşarlıq əlamətləri.

31. Düzgün çoxüzlülər və onların elementləri
32. Düzgün çoxüzlülərin səthi sahəsinin və həcmnin hesablanması.
33. Əsas qurma məsələləri. Qurma məsələləri həllinin ümumi sxemi.

“Elementar riyaziyyat-2” fənninin sillabusu 050115-“Riyaziyyat və informatika müəllimliyi-III^{A+B..}” ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Syllabus “Riyaziyyat və informatika” kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (16 yanvar 2025-ci il, protokol № 6).

Fənn müəllimi:



dos. R.A.Qasimov

Kafedra müdürü :



dos. N.C.Pasayev